



**Elşən
Mirişli**

Gəncə şəhəri,
tarixçi

III Yazı

Əhməd xan

Fateli xanın vəfatından sonra böyük oğlu Əhməd xanlıq taxtına çıxdı (1789-1791). Əhməd xan atası kimi bacanqli deyildi. Onun yanında gəndlik ehtirası və hökmənlilik qürüru var idi. O, ölkəni idarə etmək işlərində bixeberdi. Bir ildən sonra Məhəmmədhəsən xan köhnə ədəvətə görə onun əleyhinə olaraq Şirvanlılarla ittifaq bağladı. Osmanlı İmperatorluğunundan Qarabağa gəlmis Əsgər bəyi, Qasim bəyi və Mustafa bəyi öz yanına çağırıldı. Hacı Məhəmmədəli xanın oğlu Manaf bəyələ Şirvan üzərinə hərəkət etdi. Əhməd xan qoşunu ilə müqavimət göstərə biləyib Qubaya getdi.

Məhəmmədhəsən xan Ali-Sərdarla elat arasında, Manaf xanı isə Ağsu şəhərinə hakim təyin etdi. Cürbəcür vasitələrlə tacirlərdən və başqalarından çoxlu mal topladı. Orada bir neçə gün qaldıqdan sonra Şəkiyə qayıtdı. Bir həftədən sonra Ali-Sərdar gəlib Ağsu şəhərini aldı, zəif tabiatı və tədbirsiz Manaf xanı övdürdü. Bünələrin hamisindən böyük olan Əsgər xan Məhəmmədəli xan oğlunu hökmətə oturtular. Mustafa bəy Əlvəndə gedib Qətrən səngərində oturdu.

1791-ci ildə Quba xanı Əhməd xan ilə bakılı II Mirzə Məhəmməd xan arasında ədəvət düşdü. Əhməd xan ona xərac göndərməyi və eden I Mirzə Məhəmməd xanın oğlu Məhəmmədqulu ağanın təhriki ilə bir dəstə qoşunu Salyana getmək bəhanəsi ilə Bakıya göndərdi. Məhəmmədqulu ağa da gizlinə Bakıya gəlib, öz tərəfdarlarının köməyi ilə, azaciq döyüşdən sonra şəhəri aldı. II Mirzə Məhəmməd xanı Qubaya göndərdi. Məhəmmədqulu xan müstəqil olub, Əhməd xana vergi vermedi. Əhməd xan da öz gördüyü işdən peşman olub, II Mirzə Məhəmməd xana kömək üçün Bakıya bir dəstə qoşun gondərdi. Məhəmmədqulu xan məcbur qalıb, Mirzə Məhəmməd xanın evində Nadir şah dövründən qalan malların talan edilməsi haqqında ölkə əhalisine əmr verdi. Bakıda əhalinin çoxu II Mirzə Məhəmməd xandan qorxub, Məhəmmədqulu xana tərəfdar oldu. Mirzə Məhəmməd xan bir sira mühəsirə və müharibədən sonra Qubaya döndü.

mühəsirə etdilər. Mühəsirə xeyli uzandi, istilər də şiddətləndi. Əsgər xan Məhəmmədhəsən xanın ordusundakı əşgerlər üçün gizli olaraq nağd və mal ilə 5000 türən göndərdi. Beləliklə, qoşunun arasında ayrılıq düşdü.

Bu hadisədən bir az sonra Əhməd xan vəfat etdi. Onun Salyandaki naibi olan 13 yaşlı qardaşı Şeyxəli ağa, hökmən olmaq üçün Qubaya geldi. Yeddi yaşlı Həsən ağa adlı qardaşını naib adı ilə Salyana göndərdi.

Şeyxəli xan

Şeyxəli xan Fateli xan oğlu Quba şəhərində anadan olmuşdur. 1791-ci ildə Qubada hakimiyyətə gəlmiş Şeyxəli xan (1791-1806) əvvəlki siyaseti kökündən dəyişərək Ağa Məhəmməd Şah Qacarla dostluq əlaqələri yaratmış, onun müttəfiqinə çevrilmişdi.

dinclik sevən bir əmir olduğunu, çox vaxt mülki işlərlə məşğul olmuşdur. Hüseynqulu xan bundan istifadə edərək bir gecə Şirvan qoşunun köməyi ilə gizlincə gelib, neft mədəni olan Balaxanı qalasını aldı. Bura o zaman Mirzə Məhəmməd xanın hökumət mərkəzi idi. Keçmişdə buraya Əməlyan da deyərdilər. Mirzə Məhəmməd xan yenə Quba'yı getdi.

Bu zaman rus qoşunlarının gəlməsi xəbəri alındı. Quba, Salyan və Dərbənd hakimi Şeyxəli xan dərbəndlili Xızır bəy Hacı bəy oğlu Qorçunu göndərib, Ağa Məhəmməd xandan kömək istədi. Lakin onun qoşunu ərzaq azlığı, heyvanların qırılması və qışın şiddetindən çox pərişan bir halda idi. Həm də, ola bilsin ki, bəzi mülahizələrə görə ruslarla müharibə etmək istəmirdi. Buna görə o, Xorasanı alməq məqsədi ilə Tehrana hərəkət etdi. Rus qoşunu da Şirvana daxil oldu.

dan tabe olmayı tələb etdi. O isə gözlənilmədiyi halda müxalifət göstərdi. General həmin il fevralın 11-də Dərbəndin xaricinə çatıb, şimal tərəfdən mühəsirəye başladı.

Bundan bir zaman keçəndən sonra Şeyxəli xan, Kürə və Qazikumuk hakimi Surxay xanın qoşunu hazırlayıb, rus ordusuna hücum etmək istədi. General mühəsirəni faydasız görüb, aprelin ikinci gecəsi qayıdaraq, Dərvəq çayı kənarında yerləşdi. Apredin axırında rus ordusu komandanı qraf Zubov külli qoşunla Dərvəq çayı kənarına yetidi. Ertesi gün Dərbənd üzərinə hərəkət etdi. Qubanın qoşunu ilə bərabər Zərvəq çayı kənarına yetidi. Ertesi gün Dərbənd üzərinə hərəkət etdi. Quba və Dərbənd səvariləri şəhərin bir ağaclarlığında kazaklarla müharibəyə girişdilər, məglub olub geri qayıtdılar. Şəhər darvazalarını bağlayıb, qalanı müdafiə etməyə başladılar. Tabasaran qadisi Rüstəm general-major Bulqakovu 10 min qoşunla Tabasaranın ortasından, Dərvəq dərəsindən və bərk meşəlik yoldan

da onuna birləşdi. Qraf Zubov general Bulqakovu 5 min qoşunla Quba şəhərini sakit etməyə göndərdi. Şəhərin və kəndlərin əhalisi öz yurdularına qayıtdılar. Şeyxəli xan Qızı kəndinə gəlib, buradan Qəbələ yolu ilə Axıya və Misgincəyə gəldi.

Pəriçahan xanım da Qraf Zubovun əmri ilə öz ana qohumlarının yanına, lisuya getmiş olan kiçik qardaşı Həsən ağanı Qubaya gətirdi. Ölkənin əyanları ilə bərabər Zubovun hüzuruna göndərdi. Imperator əmri ilə ona qiyaməti daşlar kəsb edilmiş cıqqa verildi və Quba hökumətinə təyin edilərək geri qayıtdı.

Bu zaman Şeyxəli Surxay xanın köməyi ilə 10 min nəfər əsgəri ilə Quba şəhərinin yarımağaclığında olan Alpan kəndinə gəldi. Bulqakov onun qarşısına min nəfər soldat və bir neçə top göndərdi. Aralarında şiddetli döyüş oldu. Ruslar məglub olub geri çekildilər.

1796-ci il noyabrın 9-da impera-

Yaxın tarix – Quba xanlığı



1794-cü ildə Məhəmmədhəsən xan və Şeyxəli xan, Qasim xana yardım üçün Ağsu şəhəri üzərinə gəldilər. Bir neçə aylıq mühəsirədən sonra bir gün güclü yağış və şiddetli səldən çadırlar xəsarətə uğradı. Ordunun vəziyyəti xarablaşdı. Mühəsirədəkili Sərdar Əmər sultanın sərkərdəliyi ilə hückuma keçib, mühasirə edənləri məglub etdi. Şeyxəli xan və Məhəmmədhəsən xan öz mülklərinə qayıtdılar. Qasim xan da Quba ilə Şəki arasın-

Nadir şah ilə sülh bağladıqdan sonra, Rusiya ilə Əfşar İmperatorluğu arasında müvəqqəti sülh yarandı. Qafqazın cənub tərəflərində asayışı bərpa etmiş olan Fətəli xan ölümdən sonra hər bir işdə iğtişəş emələ gəldi. Bu zaman Qacar dövlətində yüksək bir iqtidara malik olan Ağa Məhəmməd xan Qacar Qafqazın ərazisini Qacar dövlətinə qatmağı düşünməyə başladı. Gürcüstan səfirinə qıçıdı.

1795-ci ildə imperatorça Qacar

lardan keçirmişdi. O, mayın 3-də Dərbəndin cənub tərəfində göründü. Şimal tərəfində və Şeyxəli xanın tikidirdiyi böyük bürç hücumla alındı. Burada dərbəndlilərden bir çoxu öldürdü və yerde qalanları qaçdırılar.

Ertesi gün iki tərəfdən şəhərə top, tūfəng güləsi və qumbaralar yağmağa başladı. Dərbənd əhalisi müqavimət göstərə bilməyib, Xızır bəy Hacı bəy oğlu Qorçunu camaat tərefindən vəkil göndərdilər. O da aman istəmək üçün generalın hüzuruna gəldi, xahişi qəbul olundu. Qraf Zubov, Şeyxəli xanı Dərbənd və Qubanın əyan və mötəbər adamları ilə hüzuruna çağırıldı. O, bir neçə nəfərlə gəlib orduda saxlandı. 6 gündən sonra Fətəli xanın qızı Pəriçahan xanım Dərbənd və Qubanın müvəqqəti hakimi təyin edildi. Xızır bəyin təhribi ilə Dərbəndin mötəbər adamlarından 10 nəfəri Həştərxana göndərdi. General Sobolev Dərbəndi mühafizə etməyə təyin edildi. Qraf Zubov özü isə Qubaya yola düşdü.

Quba şəhərinin yarımağaclığında, Təpələr adlı yerdə üç gün dayanıb Şabranı gəldi. Bir gün səfər zamanı Pirə Xəlil cölündə Şeyxəli xan at çapmaq bəhanəsi ilə qoşunun içindən çıxıb qaçıdı. Bu əhvalatdan sonra Quba şəhərində həyacan əmələ gəldi. Xanın köçü və ailəsi Buduq mahalının

törəcii II Yekaterina vəfat etdi. Oğlu I Pavel rus səltənəti taxtında oturdu. Qafqazda rus ordusuna geri qayitmaq əmri verdi.

1797-ci ilin baharında vezifədən kənar edilmiş olan Qraf Zubov, Qacar taxtına keçmək arzusu ilə, bu səfərində onuna yoldaşlıq edən Murtəzaqulu xan Qacar ilə bərabər, Bakıdan gəmi ilə Həştərxana gəldi. General Bulqakov bütün qoşunu ilə Kiziylıra hərəkət etdi. Pəriçahan xanım il atası Məhəmməd şamxalın ölümü münasibətilə onun yerinə şamxallığı keçməsi olan Mehdi bəyə era getdi. Fətəli xan sülaşısının əsrlər boyu toplamış olduğu bütün malları və qiyaməti şeylərini özü ilə apardı, sair vərəsələri bundan mərhum etdi. Bacısı Çimnaz xanım da, Şeyxəli xandan icazəsiz Rüstəm qadının oğlu Abdulla bəyə verdi. Həsən ağa Qaytağa getdi. Rüstəm xan üsmi ilisi əmirləri xanədanından olan onun anası Hürzad xanımı aldi.

Diger tərəfdən Şeyxəli xan 1799-cu ildə Salyandən qayıdan sonra Dərbəndə bərk xəstələndi. Qazikumuklu surxay xan bu hadisədən istifadə edərək, bir gecə gizlinə öz oğlu Nuh bəyi Həsən xanadı ilə göndərib. Quba qalasını aldı. Özü də qoşunu ilə Qurban Qulular adlı kəndində oturub, ay yarım hökmənlilik etdi. Şeyxəli xan xan şamxaldan, Aqquşa və Qoysboy mahallarından 10.000 nəfər kömək aldı. Surxay Qubadan çıxarıldıqdan sonra Kürə üzərinə üzərinə yürüdü. Şiddətli müharibə oldu. Surxay xan məglub edildi, o nahiyyə də Çıraq kəndində qədər tamamilə qarət olundu. Şeyxəli xan xan 8000 nəfər əsgərinin məsarifini Quba maliyyatından verib, qalan 2000 nəfər əsgərinin Dərbəndə gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin.

Qubadakı kimli olan iki günlük qonaqlıq dərbəndlilərin ümumi iştiraklarına səbəb oldu. Xalq Şeyxəli xanın eys və işrət düşkünü olduğunu narazı idi. O, çıxılmaz bir vəziyyətə düşdü. Axırda Şeyxəli xanın görsüne gəlmiş olan bakılı II Mirzə Məhəmməd xan dərbəndlilərin yığıncağına gedib Quba əsgərlərini buradan çıxarmaq vədi ilə onları sakit etdi. Şeyxəli xan bu məsələdən inciyib Qubaya üz tutdu.

(ardı var)

Bundan bir zaman keçəndən sonra Şeyxəli xan, Kürə və Qazikumuk hakimi Surxay xan, süvari və piyada olaraq, 20 min qoşun hazırlayıb, rus ordusuna hücum etmək istədi. General mühəsirəni faydasız görüüb, aprelin ikinci gecəsi qayıdaraq, Dərvəq çayı kənarında yerləşdi. Apredin axırında rus ordusu komandanı qraf Zubov külli qoşunla Dərvəq çayı kənarına yetidi. Ertesi gün Dərbənd üzərinə hərəkət etdi. Quba və Dərbənd səvariləri şəhərin bir ağaclarlığında kazaklarla müharibəyə girişdilər, məglub olub geri qayıtdılar. Şəhər darvazalarını bağlayıb, qalanı müdafiə etməyə başladılar. Tabasaran qadisi Rüstəm general-major Bulqakovu 10 min qoşunla Tabasaranın ortasından, Dərvəq dərəsindən və bərk meşəlik yollardan keçirmişdi...

Məhəmmədhəsən xan Manaf xanın öldürüləməsi münasibətilə Ali-Sərdardan inciməsdi. Əhməd xanın yanına üzr üçün bir elçi göndərdi və Şirvanın alınmasına ona kömək edəcəyini və etdi. Əhməd xanla Məhəmmədhəsən xan öz qoşunları ilə gəlib, Ağsu şəhərini iki tərəfdən

da olan Qaraburqa dağında özüne oturaq seçdi.

1795-ci ildə cəsaretti üsmi Əli bəy vəfat etdi. Mammay ləqəbile məşhur olan Rüstəm xan ibn-Sultan ibn-Xan Məhəmməd ibn Əhməd xan üsmi əmərliyinə oturdu. Bakı xanı II Mirzə Məhəmməd xan arif və

dövləti ilə müharibəyə başladı. Qraf Zubovun baş komandası altında güclü bir qoşun göndərdi. General-major Sobolev itaət edib, yanına gəlmiş olan Məhəmməd Şamxal, Rüstəm xan üsmi və Tabasaran qadisi Rüstəm ilə barəbar Dərbəndin 8 ağaclarına gəldi. Şeyxəli xan

da gələb, Ağsu şəhərini iki tərəfdən